

# GAMMAFERTIL FOR WOMAN

Yeni formul  
Yeni şans!

+ Myo-inositol 1000 mq

Fertilliyi artırır

3 ay ərzində qəbul edilməsi ovulyasiya siklinin sayını əhəmiyyətli dərəcədə artırır, menstrual sikli normallaşdırır.<sup>1 9 10</sup>

Yumurta hüceyrəsinin keyfiyyətini yaxşılaşdırır və IVF\*\* ilə uğurlu bir hamiləlik şansını artırır.<sup>2</sup>

Sağlam hamiləliyi qoruyur

Hestasion diabet və sinir borusunun qüsürlerinin riskini azaldır.<sup>3 4</sup>

YPK-da\* tövsiyyə olunur

Ovulyasiyanı artırır.<sup>1</sup>

6 ay istifadədən sonra sizanaqları və hirsutizmi azaldır.<sup>5 6</sup>

YPK olan xəstələrə 6 aylıq qəbulu arıqlamağa kömək edir.<sup>7 8</sup>



Məlumat qısalılmış formada verilir, tam məlumat tibbi istifadə üçün təlimatlarda verilir. Yalnız tibb və açıqlıq işçiləri üçün məlumat. Peşəkar fəaliyyətdə istifadə üçün. Tibbi mövzularda ixtisaslaşdırılmış konfranslarda, seminarlarda, simpoziumlarda paylanmışdır. Sonuncu düzəliş tarixi 23/06/2020 idi.

# GAMMAFERTIL FOR WOMAN

+ Myo-inositol 1000 mq

Menstrual tsikli bərpa edir

88 %

Ovulyasiyanı bərpa edir

72 %

Myo-İnositol + Fol turşusu  
hamiləlik şansını artırır

62 %



## GAMMAFERTİL FOR WOMAN №60 saşədə.

Tərkibi: hər 1 saşenin tərkibində: Təsireddi maddələr: Fol turşusu (folic acid) - 0,4 mg, Vitamin E - 30 mg, Sink (zinc) - 9 mg, Yod (iodine) -168 mkg, Selen (selenium) - 81 mkg, L-arginin - 1000 mg, Avraam ağacı (vitex agnus-castus powder) -150 mg, Myo-inositol - 1000 mg, Eleuterokokk (Eleuterococcus senticoccus) - 250 mg, Peru makası (Lepidium meyenii) - 80 mg.

**Myo-inositolon** aybaşı dövrünün hormonal tənzimlənməsi proseslərinde birbəşə iştirak edir, onun anovulator siki olan xəstələrdə istifadəsi uğurludur. Myo-inositol qonadotropin, lüteinləşdirici və follikulstimullaşdırıcı hormonların təsiri üçün zəruridir və bununla da reproduktiv sistemin fealiyyətine və fertiliyə geniş təsir göstərir (blastosistən bərkidilməsi zamanı trofoblastin invaziyası, yumurtalıqların, oositlərin, plasentanın funksiyası). Yumurtalıqların polikistozu olan xəstələrdə yumurtalıqların funksiyasının yaxşılaşdırılmasına, həmçinin metabolik və hormonal parametrlərin yaxşılaşdırılmasına üçün myo-inositolun istifadəsi vacibdir.

**Fol turşusu** - DNT və RNT-nin, organizmin genetik materialının sintezində iştirak edir.

**GÖSTƏRİŞLƏR:** Qadın xəstəlikləri zamanı köməkçi vasitə kimi tövsiye olunan bioloji fəallığa malik qida əlavəsi. **İSTİFADƏ QAYDALARI VƏ MƏSLƏHƏT GÖRÜLƏN DOZALANMA:** Gündlik məsləhət görülen doza:

Böyükler 1 saş günde 1 dəfə, xüsusən yemek vaxtı qəbul etməye üstünlük verilir. 1 saşenin içərisindəkini yarım stekan otaq temperaturlu suda həll edərək qarışdırıldıqdan dərhal sonra içmək lazımdır.

**Əlavə təsirləri:** GAMMAFERTİL FOR WOMAN qəbul edərkən hər hansı əlavə təsir müşahidə olunmamışdır.

**ƏKS GÖSTƏRİŞLƏR:** Məhsulun tərkibindəki hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya, 18 yaşa qədər şəxslər.

**XƏBƏRDARLIQ:** Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətlişin. 18 yaşdan yuxarı olanların istifadəsi üçün uyğundur. Dərman vasitəsi deyil. Bioloji fəallığa malik qida əlavəsidir.

**İSTEHSALÇI:** Gricar Chemical SRL, Via stm Giuseppe, 18/20, 20861 Brugherio (MB), İTALİYA

\* YKS - yumurtalıqların polikistoz sindromu \*\* IVF - In Vitro Fertilizasyon (organizmdən kənar mayaşdırma)

1 Myo-inositol in patients with polycystic ovary syndrome: A novel method for ovulation induction/Enrico Papaleo, Vittorio Unfer,Jean-Patrice Baillargeon,Lucia De Santis, Francesco Fusi,Claudio Brigante/Jurnal "Gynecological Endocrinology", Pages 700-703 | Received 11 Jun 2007, Accepted 10 Sep 2007, Published online: 07 Jul 2009.

2 Myo-inositol may improve oocyte quality in intracytoplasmic sperm injection cycles: A prospective controlled, randomised trial/Enrico Papaleo, M.D., a Vittorio Unfer, M.D., b Jean-Patrice Baillargeon, M.D., c Francesco Occhi, M.D., and Lucia De Santis, B.Sc./Fertility and Sterility, Volume 92, Issue 3, March 2009 3 Myo-inositol May Improve Gestational Diabetes in PCOS/Enrico R. Unfer, V. Di Biagio, P. Rizzo, E. Rafanelli, S. Intolo, F. Comoglio, A. Di Benedetto/Gynecol Endocrinol, 2012 Jun;28(6):440-24. Homocysteine Induces Congenital Defects of the Heart and Neural Tube: Effect of Folic Acid/T H Rosenquist 1, S A Ratashak 1 J Sehlin/Proc Natl Acad Sci USA Vol. 93, pp. 15227–15232, December 1996, Developmental Biology 5 Efficacy of myo-inositol in the treatment of cutaneous disorders in young women with polycystic ovary syndrome/Zacchè MM, Caputo L, Filippis S, Zacchè G, Dindelli M, Ferrari A/Gynecological Endocrinology ; the Official Journal of the International Society of Gynecological Endocrinology, 01 Aug 2009, 25(8):508-513 6 Treatment of hirsutism with myo-inositol: a prospective clinical study/M Minozzi, G D'Andrea, A Unfer/RBMOnline / Vol 17 No 4, 2008 579-582 Reproductive BioMedicine Online, 7 Exercise for the treatment and management of overweight women with polycystic ovary syndrome: a review of literature/R. L. Thompson,1,2, J. C. Burrows,3 and G. D. Dunlop/Obstetrics & Gynaecology, 2011, Vol 122, No 1, pp 102-108 8 Myo-inositol and Inositol in Overweight and Obese Women With Polycystic Ovary Syndrome: Effects on Body Composition/M. E. Donnez 1,2, A. Alzaindi, R. Giannesso, I Lo Monaco, U Muraca/Minerva Ginecol, 2006;64(1):23-9, 9 Систематический анализ молекуллярно-физиологических эффектов миоинозитола: данные молекуллярной биологии, экспериментальной и клинической медицины/О.А. Лиманова, О.А. Громова, И.Ю. Торшин, А.Н. Громов, Т.Р. Гришина/Эффективная фармакотерапия, 28/2013 10 Effects of Myo-Inositol in Women With PCOS: A Systematic Review of Randomized Controlled Trials/V Unfer, G Carlomagno, G Dante, F Facchinetto/Gynecol Endocrinol, 2012 Jul;28(7):509-15.